

## **Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracının tənzimlənməsi haqqında<sup>[1]</sup>**

### **AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI**

Azərbaycan Respublikasından yeyinti məhsullarının Avropa İttifaqı ölkələri bazarlarına ixracının tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə **qərara alıram:**

1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının istehsalı və emalı müəssisələrində infrastruktur və məhsulların təhlükəsizlik meyarları üzrə ekspertizaların keçirilməsi, müəssisələrə təsdiqedic kod nömrələrinin və ixracatçılara ekspertizanın nəticələrini təsdiq edən sənədlərin verilməsi, həmin məhsulların keyfiyyətinə nəzarət sisteminin tətbiq edilməsi, istehsal və emal müəssisələrinin reyestrinin aparılması sahəsində və Avropa İttifaqının bu sahədə müvafiq tələblərinin icrasını həyata keçirmək üçün vahid səlahiyyətli orqandır.<sup>[2]</sup>

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

2.1. Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən keyfiyyət sertifikatlarının verilməsi qaydasını və sertifikatların nümunəsini təsdiq etsin;

2.2. Azərbaycan Respublikasının qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Fərmanın 1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin yeyinti məhsullarının Avropa İttifaqı ölkələrinə ixracının tənzimlənməsi sahəsində vahid səlahiyyətli orqan müəyyən edilməsi barədə Avropa İttifaqına müvafiq bildiriş göndərsin.<sup>[3]</sup>

4. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

**İlham ƏLİYEV,**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 1 aprel 2005-ci il

№ 218

## İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 12 may 2006-cı il tarixli 403 nömrəli Fərmanı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 401**)
2. 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("**Azərbaycan**" qəzeti 16 may 2014-cü il, № 101)
3. 16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("**Respublika**" qəzeti, 17 avqust 2016-cı il, № 178, **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384**)

## FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

<sup>[1]</sup> 12 may 2006-cı il tarixli 403 nömrəli Fərmanı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 401**)ilə Fərmanın adında, preambulasında, 2.1-ci və 4-cü bəndlərində "balıq və digər dəniz" sözləri "yeyinti" sözü ilə əvəz edilmişdir.

<sup>[2]</sup> 12 may 2006-cı il tarixli 403 nömrəli Fərmanı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 401**)ilə Fərmanın 1-ci bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

~~Müəyyən edilsin ki, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Avropa İttifaqı ölkələrinə ixrac edilən balıq və digər dəniz məhsullarının istehsal və emal müəssisələrində ekspertizaların keçirilməsi, həmin məhsulların keyfiyyətinə nəzarət sisteminin tətbiq edilməsi və onların nəticələrini təsdiq edən sənədlərin verilməsi, habelə həmin istehsal və emal müəssisələrinin reyestrinin aparılması sahəsində vahid səlahiyyətli orqandır~~

14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("**Azərbaycan**" qəzeti 16 may 2014-cü il, № 101) ilə 1-ci və 3-cü hissələrində "**İqtisadi İnkişaf**" sözləri "**İqtisadiyyat və Sənaye**" sözləri ilə əvəz edilmişdir.

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("**Respublika**" qəzeti, 17 avqust 2016-cı il, № 178, **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384**) ilə 1-ci və 3-cü hissələrindən "**və Sənaye**" sözləri çıxarılmışdır.

<sup>[3]</sup> 12 may 2006-cı il tarixli 403 nömrəli Fərmanı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 401**)ilə Fərmanın 3-cü bəndi çıxarılmışdır, 4-cü və 5-ci bəndlər müvafiq olaraq 3-cü və 4-cü bəndlər hesab edilmişdir

əvvəlki redaksiyada deyilirdi:

~~3. — Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi digər yeyinti məhsullarının Avropa İttifaqı ölkələrinə ixracının stimullaşdırılması məqsədilə keyfiyyət sertifikatlarının verilməsi qaydasına və sertifikatların nümunələrinə dair təkliflərini 2 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.~~